


**Q**araköpəktəpə və ya Taxtı-Tavus Azərbaycanın Füzuli rayonu ərazisində, Kondələnçayın sağ sahilində yerləşən arxeoloji abidə-yaşayış yeridir. Bu məkan konusvari təpə formasındadır. Onun üzərindən toplanan yerüstü materiallar Eneolit dövründən başlayaraq orta əsrərə qədər uzun bir mərhələni əhatə edir. Yaşayış yerində 1967-ci ildən başlayaraq tədqiqat aparılmışdır.

Tarixçi Abbasqulu ağa Bakixa-novun "Gülüstani-İrəm" əsərində də bu abidə Qaraköpəktəpə və Taxtı-Tavus adları ilə qeyd olunub. XIX əsr tarixçisi Mirzə Adığözəl bəyin "Qarabağname" əsərində Qaraköpəktəpənin adı bir neçə dəfə çəkilir və elmi məlumatlar verilir. Daha sonra burada araşdırımı almış mənşəli həvəskar arxeoloq E.A.Resler və Moskva İmperator Arxeoloji Cəmiyyətinin üzvü A.A.Ivanovski aparıblar. Tədqiqat neticəsində rus arxeoloqu abidənin ölçüsünü dəqiq müəyyən edib. Amma onların tədqiqatları sistemli olmayıb. Qaraköpəktəpə uzun zaman arxeoloji abidə kimi diqqətdən kənardı qalıb. Bundan başqa, hər iki tədqiqatçı təpəni səhv olaraq kurqan-qəbir abidəsi hesab edib. Məhz bu səbəbdən uzun müddət

# Qaraköpəktəpə



Qaraköpəktəpə elmi ədəbiyyatda kurqan kimi qeyd olunub.

1964-cü ilde arxeoloq Qüdrət İsmayıllızadənin rəhberliyi altında abidə ətrafında elmi tədqiqatlar başlayıb. Bu araşdırma 1980-ci illərin sonuna dək davam etdirilib. Əldə edilən qənaətlər bu yer haqqında əvvəlki təsəvvürləri tam şəkildə dəyişib. Arxeoloji tədqiqatlar abidənin e.e. V minillikdən b.e.-nın XVIII əsrinə kimi yaşayış yeri olduğunu müəyyən edib. Burada aşkar edilən ən qədim saman qatışlı gil qabların Eneolit dövrünə (e.e. IV-II minilliklər) aid olduğu təsdiqlənib.

Tədqiqatçıların fikrincə, tapıntıların bir hissəsi Kür-Araz mədəniyyəti dövrünü eks etdirir. Bundan başqa, təpənin üst qatlarında son tunc, erkən dəmir və antik dövrlərə aid mədəniyyət nümunələri tapılıb.

Qazıntılar zamanı İlk Tunc dövrünə aid 7 m qalınlığında mədəni təbəqənin olduğu müəyyənləşdirilmişdir. Ən qədim məməlatlar Eneolit dövrünə (e.e. IV-II minilliklər) aid edilir (samən qatışlı gil qablar). Tapıntıların bir hissəsi Kür-Araz mədəniyyəti dövrüne gedib çıxır. Qaraköpəktəpənin üst qatlarında Son Tunc, Erken Dəmir və Antik dövrlərə aid mədəniyyət nümunələ-

ri əldə edilib. Azərbaycanda Antik dövrün yaşayış yeri ilk dəfə Qaraköpəktəpədə aşkar olunub.

Orta Tunc dövrünün mədəni təbəqəsinin qalınlığı 2,5 m-ə çatır. Bu yaşayış yeri müdafiə divarı ile əhatə olunmuşdur. Yaşayış yerinin sakinləri oturaq həyat tərzi keçirir, əkinçilik və maldarlıqla məşğul olur, ətrafin olaq sahələrdən istifadə edirdilər. Yaşayış yerində du-lusçuluq, toxuculuq və başqa sənət sahələri inkişaf etmişdi.

İlk Tunc dövrünə aid təbəqənin alt qatlarında dairəvi formali iki bina qalığı təpəlmişdir. Bu təbəqədə ocaq qurğularının qalıqları, gil qab parçaları, daş və sümük alətlər var-dı. Gil qabların bir qismi yapma və spiralvari qazma ornamentlə na-xışlanmışdır. Ornamentlərin bir qrupu dairəvi düyməciklər və batıqlardan ibarətdir. Bele naxışlar I Kültəpə, II Kültəpə, Göytəpə və di-ğer abidələrdən bəlliidir.

İkinci qazıntı sahəsində böyük çay daşlarından, həmçinin yonul-mamış əhəngdaşı parçalarından ti-kilərək, gil məhlulu ilə bərkidilmiş divar qalıqları ortaya çıxarılmış və onların dördkunc formali yaşayış binasına aid olduğu müəyyənləşdi-rilmişdir.

Qaraköpəktəpənin üst qatlarında, birinci qazıntı sahəsində böyük, çoxotaqlı evin qalıqları aşkar edilmişdir. Bütün otaqlar dördkunc formali olub, bir-birindən qalın di-varla ayrılmışdır.